

“Sözün repressiyası” böyük ekranda

Noyabrın 6-da Nizami Kino Mərkəzində “Bulatfilm Production” şirkətinin istehsalı olan görkəmli ədəb və aydınlarımıza həsr olunmuş “Sözün repressiyası” sənədli filminin təqdimatı keçirilib. Təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə baş tutub.

Öncə Mədəniyyət Nazirliyinin audio-vizual və interaktiv media şöbəsinin sektor müdiri Rəfət Əliyev çıxış edərək filmin məziyyətlərindən danışdı. O, filmin ərsəyə gəlməsində həm rejissor, həm də ssenari işi-



nin yüksək peşəkarlığını vurğulayıb.

Sonra filmin rejissoru, tanınmış teleaparıcı, Respublikanın Əməkdar artisti Rəfiq Həşimov qonaqlara iştiraklarına görə təşəkkürünü bildirib.

Filmin ssenari müəllifi, AYB-nin katibi, tanınmış şair-tərcüməçi Səlim Babullaoglu çıxış edərək Azərbaycanın müstəqillik əldə etməsi üçün ağır yollardan keçdiyini bildirib və bu yolda ədəblərimizin, söz, fikir adamlarımızın roluna toxunub. S. Babullaoglu repressiyanın onun qohumlarına da iztirablar yaşatdığını qeyd edərək, söz, fikir adamlarının təmsalində bütün xalqımızın bu mənfur siyasətdən əziyyət çəkdiyini, ziyalılarımızın cəfəkeş taleyinin heç zaman unudulmayacağını söyləyib.

Sonra sənədli film tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, filmə 1937-ci ildə bütün SSRİ ərazisində aparılan və daha çox Azərbaycana sirayət edən Stalin repressiyalarının milli ziyalılarımızdan ibarət qurbanları haqqında sənədli materiallar təqdim olunub. Filmin əsas motivi cəmiyyətdə bu günədək az tanınan, lakin həmin dövrün ciddi söz, fikir adamlarının acınacaqlı taleyi üzərində qurulub. Filmə tarixçi-alimlər, repressiya dövrünün araşdırmaçıları önəmli faktlar səsləndiriblər.

Təqdimatda Azərbaycanın tanınmış yazıçıları, jurnalistləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anar TURAN,
“Xalq qəzeti”